

## “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

### ACIQ TENDER ELAN EDİR:

Tender 2 (iki) lot üzrə keçirilir:

Lot-1: 100 ədəd taxıladaşıyan vaqonların satın alınması

Texniki göstəricilər	
Yük götürmə qabiliyyəti	73-78 ton
Taranın çəkisi	22,0-27,0 ton
Təkər cütü oxundan relsə düşən güc	24,5-25,0 tg
Qabariti	1 -T, 1-BM
Kuzovun həcmi	105-130 m <sup>3</sup>

Lot-2: 50 ədəd universal platforma vaqonların satın alınması

Texniki göstəricilər	
Yük götürmə qabiliyyəti	73-80 ton
Taranın çəkisi	20,0-27,0 ton
Təkər cütü oxundan relsə düşən güc	24,5-25,0 tg
Qabariti	0-BM
Kuzovun həcmi	40-48 m <sup>3</sup>

Tender iştirakçlarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: *aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübə, maliyyə vəziyyəti, çatdırılma müddəti.*

Tələb olunan mallar tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş sayda və müddətdə təyin edilmiş məntəqəyə təhvil verilməlidir.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üzrə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş (eyni zamanda rus dilinə tərcümə edilmiş) tenderin əsas şərtlər toplusunu (və ya əsas şərtlər toplularını) Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseynzadə 51 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Təchizat Departamenti) ünvanından (Əlaqələndirici şəxs: Yusifova Telli, tel: (+99412) 499-83-17, email: [t.yusifova@ady.az](mailto:t.yusifova@ady.az)) ala bilərlər.

#### **İştirak haqqı:**

**Lot-1: 200 (iki yüz) manat,**

**Lot-2: 200 (iki yüz) manat.**

Təşkilat: “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsi

**Hesab nömrələri:**

**AZ57İBAZ38050019449345061205 (AZN);**

**AZ47İBAZ38150018409345061205 (USD);**

**AZ64İBAZ38150018109345061205 (RUR).**

**VÖEN: 9900007721**

**Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filialı**

**Kodu: 805711**

**VÖEN: 9900001881**

**Müxbir hesab: AZ03NABZ0135010000000002944**

**S.W.I.F.T. Code: İBAZAZ2X**

## **İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin ümumi qiymətinin 1 %-i məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin son tarixindən etibarən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları (o cümlədən beynəlxalq uyğunluq sertifikatı).

Tender təklifləri Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri **(rus dilində tərtib olunan tender təklifləri istisna olmaqla)** Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender təklifi və bank zəmanəti hər biri ayrı zərflərdə və ya eyni zərfdə olduğu halda, zərfin üzərində sıralama nömrəsi ilə sənədlərin adları yazılmalı, iddiaçının möhürü və imzası ilə təsdiqlənmiş formada təqdim olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 06 dekabr 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 16 dekabr 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseynzadə 51 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Təchizat Departamenti) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri 17 dekabr 2019-cu il tarixdə, saat 17.00-da Bakı şəhəri, D.Əliyeva 230 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası, otaq-359) ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**TENDER KOMİSSİYASI**